

22 iyul—Azərbaycan mətbuatının yaranma günüdür

«Əkinçi»dən başlanan yol

XIX əsrin ikinci yarısında Azərbaycanda ictimaiyyəsi həyatın, maarifçilik ideyalarının zənginləşməsində Həsən bəy Zərdabının xidmətləri böyük olmuşdur. Zərdabi yaradıcısı, təşkilatçı və redaktoru olduğu «Əkinçi» qəzetiini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın əsasını qoymuşdur.

1860-ci ildə Tiflis gimnaziyasını bitiren Həsən bəy Zərdabi Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunmuşdu. 1865-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Zərdabiyə elmi şuruanın qərarı ile təbiət elmləri namizədi alimlik dərəcəsi verilir. Onu Universitetdə saxlamaq istəsələr də, bununla razılaşır.

Vətənə qayıtdıqdan sonra doğma ana dilində mətbu organa böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumət orqanlarına müraciət edir. Xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda Azərbaycan dilində «Əkinçi» qəzetiin neşrine nail olur. Bununla da milli mətbuatımızın əsası qoyulur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrınadək çapını davam etdirən «Əkinçi» ayda iki dəfə 300-400 tirajla nəşr olunur. Bu illər ərzində qəzeti 56 nömrəsi çıxır.

«Əkinçi» qəzetiində o dövrün məşhur ziyalıları Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Məhəmmədtağı Əlizadə Şir-

vaninin, Heydərinin, Seyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundovun yazıları dərc olunur. Şərqi geriliyini, ətalət və süstlüyünü aradan qaldırmaq da qəzetiñ əsas məramlarından biri idi. Bunlar dolayı yollarla, xalqın başa düşə biləcəyi sadə dillə kütleyə çatdırılırdı.

Azərbaycanı daim əsərət altında saxlayan imperiya qüvvələri üçün bu qəzetiñ nəşri sərfəli deyildi. Odur ki, 1877-ci il sentyabrın 29-da «Əkinçi» öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik bir ömür yaşasa da, xalqın milli və müasir ruhda terbiye olunmasında çox böyük işlər görüldü. Maarifçi və demokratik ideyaların çarçısı olan «Əkinçi» qısa müddətə demek olarki, öz funksiyasını yerinə yetirdi. Sonralar «Ziya», «Kəşkül», «Kaspı» qəzetlərinin və nehayət «Molla Nəsrəddin» jurnalının yaranmasında bu ilk mətbu organın əhəmiyyəti az olmamışdır.

«Əkinçi»dən sonra daha gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutulur və 1907-ci il noyabr ayının 28-də Bakıda vəfat edir və burada dəfn olunur. Zərdabisevərlər onu yad etmək istədikdə indi Fəxri xiyabandakı məzarına baş çəkirler. Allah rəhmət elesia!

**Aytac RƏHİMLİ,
Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin
XI sinif şagirdi.**

«Əkinçi» qəzetiində o dövrün məşhur ziyalıları Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Məhəmmədtağı Əlizadə Şir-

Dünyada ilk qəzet 1631-ci ildin may ayında Fransada nəşrə başlayan «La Gazette» idi. Həmin qəzetiñ sələfi isə qədim Romada yeniliklərdən ibarət «Roma əhalisinin mühüm işləri» adlanan kağız bükülləri hesab olunur. Xəbərlərin eks olunduğu həmin büküllər görünən yerlərə asılır, elecə də şəhərin adlı-sənli adamlarına göndərilirdi.

1450-ci ildə İohann Quttenberq tərəfindən çap maşınının ixtirasına qədər vərəq şəklində yayılan qəzətlər son dərəcə baha başa


xalqının işliq gələcəyi üçün ömrünü odlara tapşırı Həsən bəy Zərdabi əsl millət aşığı idi. Öz fəaliyyəti ilə xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr bağışlayan Həsən bəy Zərdabi 1842-ci ildin iyun ayında Göyçay qəzasının Zərdab kəndində anadan olub. 1861-ci ildə Tiflisdəki qəza gimnaziyasını bitirən gənc doğma millətini düber olğunu bir çox bələdan xilas edənlərdən biri olmuşdur. Söyüne sadiq, əyilmək bilməyən, saf, təmiz bir insan olan Həsən bəy Zərdabi bu nicat yolunu isə xalqın maarifləndirilməsində görürdü. Yalnız bu yolla milləti savadsızlıqdan qurtarmaq olardı. O, Moskva Universitetində fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini bitiren ilk azərbaycanlı idi. Bir müddət Tiflisdə, Bakı guberniyasında, Quba məhkəməsində işləmiş, sonralar isə Bakı Realni Gimnaziyasına təbiət və tarix müəllimi təyin olunmuşdu. Onun əsas amali vicdanına sadiqliq, xalqına xidmət göstərmək, ədaletsizliklərdən eziyyət çəkən insanlara əl tutmaqdan ibarət idi. Bütün varlığı ilə xalqının sabahını düşən və yorulmadan Azərbaycan maarifini inkişaf etdirməyə, müasirləşdirməyə çalışmış Həsən bəy Zərdabi əqidə dostları Nəcəfbəy Vəzirov və Əsgərağa Corani ilə birləşdə Mirzə Fətəli Axundovun «Lənkeran xanının vəziri» komediyasının tamaşaşa qoyulmasında böyük əmək sərf etdi. Bununla da, Azərbaycanda ilk olaraq milli teatrın əsası qoyuldu. Həsən bəy Zərdabının xahişi ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakda ilk teatr binası tikildi.

Məlum olduğu kimi XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi-mədəni həyatında üç mühüm hadisə baş verdi. İlk dəfə 1873-cü ildin martında Bakıda peşəkar teatrın pərdəsi

Lüdövik, kardinal Rişelye bu qəzətdə tez-tez məqalələri ilə çıxış edirdilər. Pullu reklamlar da ilk dəfə bu qəzətde yerləşdirilməyə başlamışdı.

Rusiyada müasir qəzetiñ sələfi əl yazılı ilə hazırlanın «Vestoviye pisma» («Xəbərnamələri») hesab olunur. Onun günümüzə gelib çatmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. Rusiyada çap

qaldırıldı. 1875-ci ildin aprelində ana dilində ilk qəzetiñ, «Əkinçi»nin nömrəsi işlətildi. 1877-ci ildə isə yeni tipli ilk rus-müsəlman məktəbi yaradıldı. Həsən bəy Zərdabinin ən böyük arzusu idi ki, xalqı



maarifləndirsin, savadsızlığı ləğv etsin, tərəqqi yoluna düşsün. Bu inadla, bu istəkələ də böyük maarifpərvər Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də «Əkinçi» qəzetiñ nəşrinə nail oldu. Bununla unudulmaz ədibimiz milli mətbuatımızın əsasını qoydu. Milli mətbuatımızın tarixi məhz «Əkinçi» qəzeti ilə başlayır. «Əkinçi» qəzeti Bakıda çap olunmasına baxmayaraq, az vaxt ərzində tezliklə dünya müsəlmanlarının əlverişli qəzetiñ çevrildi.

Bu qəzeti Dağıstanda, Volqaboyu, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. «Əkinçi»nin xoş sorağı hətta Avropanın bir çox ölkələrinə də gedib çıxmışdı. İngiltəredən, Fransadan, Almaniyadan Həsən bəyin ünvanına coxsayılı məktublar gəlirdi. Bütün məktublarda qeyd edildi ki, «Sizin enerjini zə, mənəvi gücünüzə heyranıq. Xalqınızı nə qədər ürəkdən sevirsiniz».

«Əkinçi»nin mövzuları dərəngərəng idi. İlk növbədə bu qəzetiñ səhifəsində demokra-

ci ilə nəşre başlayan ilk qəzetiñ isə 1702-ci ildə çar I Pyotrun sərəncamı ilə işlətildi. Həmin qəzetiñ «Vedemost» adlanırdı.

Türkiyədə ilk qəzetiñ 11 noyabr 1831-ci ildə «Təqvim-i-Vakayı» («Hadisələrin təqvimimi») adı ilə çıxmışdı. Rəsmi qəzetiñ olan bu mətbu organ həftədə 1 dəfə nəşr edildi.

Azərbaycanda isə 1832-

tik ruhlu fikirlər öz əksini taptı. Din pərdesi altında insanları cəhalətə, geriliyə çəkənlər ciddi tənqid atəşinə tutuldu. Zərdabi bütün qələbələri yalnız tərəqqidə göründü. Həsən bəy Zərdabini sevənlərdən, dəstəkleyənlərdən biri olan Əlimərdan bəy Topsubaşovun dediyi kimi, mübarizə meydanda, savaş anında Həsən bəy Zərdabi yalnız öz gücünə öz daxili enerjisine soykənirdi. Həsən bəy Zərdabinin xidmətlərinə ən böyük qiyməti cənab Prezidentimiz İlham Əliyev verib. O, Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar 2012-ci ildə imzaladığı sərəncamda deyilir: «Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsriñ ikinci yarısından etibarən sürətli canlanması və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsnə xidmətləri vardır. Zərdabi yaradıcısı və təşkilatçı və redaktori olduğu «Əkinçi» qəzetiñ doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünnövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzeti etrafında birləşdirərək tələyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır».

Zərdabinin min bir eziyyətlə nəşr etdiriyi, cəmi 56 nüsxəsi işlətildi. 1875-ci ildən sonra bağlandı. Amma onun məramı, məqsədi 138 ildir yaşamaqdadır. Cəmi 65 il özürsüz Həsən bəy Zərdabi 28 noyabr 1907-ci ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri xiyabanda dəfn edilmiş milli mətbuatımızın banisi bugün öz ardıcıllarının əməllərində yaşamaqdadır.

Aslan CƏLİLOV.

Mətbuat tarixindən İlk qəzətlər

gəlirdi.

Qəzətlər müasir formasiyini yalnız XVI əsrde tapmışdır. Qəzetiñ sözü italyanların işlətdikləri «qazetta» adlı sikkədən götürülmüşdür ki, bu da 1 ədəd qəzetiñ satış qiyməti idi.

Yuxarıda qeyd etdiyimiz kimi 1631-ci ildə Fransada nəşrə başlayan «La Gazette»nin fəaliyyəti dairəsi çox geniş idi. Fransa kralı XIII

Lüdövik, kardinal Rişelye bu qəzətdə tez-tez məqalələri ilə çıxış edirdilər. Pullu reklamlar da ilk dəfə bu qəzətde yerləşdirilməyə başlamışdı.

Rusiyada müasir qəzetiñ sələfi əl yazılı ilə hazırlanın «Vestoviye pisma» («Xəbərnamələri») hesab olunur. Onun günümüzə gelib çatmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. Rusiyada çap

qəzetiñ qəzetiñ isə 1702-ci ildə çar I Pyotrun sərəncamı ilə işlətildi. Həmin qəzetiñ «Vedemost» adlanırdı. Maariifçi ziyalımları, yazıçı Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə yanmış bu nəşr öz fəaliyyətiñ müxtəlif fasılələrlə 1845-ci ilə qədər davam etdirmişdir.

Azərbaycanda ana dilində nəşr olunan ilk milli qəzetiñ 1875-ci il iyul ayının 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan «Əkinçi» qəzeti idi.

Şöhrət SÜLEYMANOV.